

“AZƏRBAYCAN FOLKLORUNUN İLKİN NƏŞRLƏRİ”



**Mahmud ALLAHMANLI,
filologiya elmləri doktoru,
professor**

(Əvvəli ötən sayımızda)

Əlimizdə olan yazı vəsiqələrinin ən köhnələri “Qudatku bilik”, “Divanlığət-it türk”, “Kitabi-Dədə Qorqud”, Əhməd Yasəvi doqquz əsr ərzində ən əski kompozisiya olmaq üzrə dörd misralı, yeddi hecalı qitələrin olduğunu göstərmiş”. Bu mülahizələr türk şeir ruhu ilə türk musiqi ruhunun həməhəng xarakterini, biri digərini öz bəttində ehtiva edə bilmək xüsusiyyətini diqqət öünüə gətirir. Ümumiyyətlə, türk şeirinin musiqisi ilə türk musiqisinin qaynağı etnosun ruhani dünyasının ecazkarlığına bağlanır. Son olaraq onu deməyə əsas verir ki, türk şeirinin əsasında türk musiqiqisi, zəngin dil fakturasının poetikliyi təmin edən mükəmməl sistemi dayanır.

İlkin nəşrlər sırasında H.Zeynallının “Azərbaycan tapmacaları” kitabı da yer alır. Təxminən yüz il bundan əvvəl işq üzü görən (1928) bu kitab xalq ədəbiyatının zəngin janr ərnəklərindən olan atalar sözlərini bir araya gətirib kitablaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Tapmacalar” başlığı altında yazdığı bu janrinin xalq ədəbiyatında yerini qeyd edərək göstərir ki, “tapmacalar el ağız ədəbiyyatının içində üçüncü yeri dətə bilir. Birinci yerdə məsəl və savlar olursa, ikinci yerdə manilər (və onların bir qismi olan bayatılar) dutmaqdadır. Savlarda xalqın təbiətə, mühitə, qonşularına və nəhayət öz həyatına aid bütün düşüncəsi göz qabağında durmuş olur. Mahnılar xalqın ya arğın və küskün və ya sevinc və şadlıq hallarını ifadə edə bilən mənzum qısa düzəlmələr olmaqla hər bir duyğunun tərcüməni olmaqla müsaid olur. Manilər daha ibtidai, daha kollektiv birşəkildə ortaya çıxan şeir olubsa, bayatılar yavaş-yavaş xüsusişən lirik parçalarıdır.

Tapmacalara gəldikdə, bunlar ümum-türk əllerində bəzən “bilməcə”, “tapişmaq”, “matal” və “cummaq” kimi müxtəlif adlar ilə tanınmaqdadırlar. Şəkildəki qışlığı, ifadədəki yiğcamlığı etibarı ilə tapmacalar, atalar sözlərinə yaxınlaşrsa, mənzum və hətta dördlü olduğu zamanlarda (bağlama) manilər kibi olur. Lakin bayır tərəfdən böylə bir şəklə girmiş tapmacaların içəri tərəfi bir az da “fəlsəfəçilik” iddiasında bulunur”. Göründüyü kimi, H.Zeynallı bu mülahizələri ilə məsələnin mahiyyətinə, janr səviyyəsində xüsusiyyətlərin açılmasına xüsusi diqqət yetirir. Azərbaycan folklorşunaslığının tarixini formalaşdırın

mükəmməl və əvəzsiz işlər həm toplama, həm də nəzəri aspektdə gediləcək yolun ümumi mənzərəsini çizmişdir. M.Mahmudbəyovun, E.Sultanovun, T.Bayraməlibəyovun, Y.V.Çəmənzəminlinin, S.Mümtazın, F.Köçərlinin, V.Xuluflunun, H.Əlizadənin və digərlərinin gördüyü əvəzsiz işlər öz məzmunu və örnək olma göstəriciləri ilə bugünkü folklorşunaslığın möhtəşəm özülü funksiyasını yerinə yetirmişdir. Folklor institutu və onun bir-birindən cəfəkeş əməkdaşları bu böyük şəxsiyyətlərin getdiyi yola saygı göstərməklə həm də o ruhun yaşarlığını əməlləri və fəaliyyətləri ilə qoruyub saxlamaq, ona sahib durmaq yolunu tutmuşlar.

İlkin nəşrlərde mühüm əhəmiyyət kəsb edən kitablar sırasında V.Xuluflunun “Tapmacalar”, “El aşıqları”, B.Behcətin “Sarı Aşığın bayatıları”, H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” və s. geniş təhlillərə və bir qaynaq olaraq tipoloji müqayisələrə şərait yaradır. Mövlana Cəlaləddin Rumi söyləyirdi ki, “könlülləri cilalanmış olanlar hər nəfəsdə gözəllik görərlər”. Bu böyük simalar da könlülləri cilalanmış şəxsiyyətlərdir və bütünlükdə həyatlarını xalqın mənəvi zənginliyini el-el, oba-oba gəzərek kitablaşdırmaq yolunu tutmaqla əvəzsiz işlərə qərar vermişlər. Könlülləri cilalanmış şəxsiyyətlər sırasında bir ömür yaşamışlar. Məsələnin digər tərəfində bu ənənəni davam etdirən və yüksək kutsallılıqla reallaşdırın digər könlü cilalanmış şəxslər var və bunlar “ilkin nəşrlər” sırasında bu yolu davam etdirənlər, ona sahib çıxanlardır. Folklor institutunun içi xalq sevgisi ilə dolu əməkdaşlarıdır.

V.Xuluflunun “Tapmacalar” kitabı 1926-ci ildə nəşr olunmuşdur. Yeddi yüz iyirmi altı tapmacanı əhatələyən bu toplu-tərtib ayrı-ayrı nümunələr səviyyəsində tekce janr zənginliyini (imkanlarını) deyil, həm də onun əhatələdiyi fakturanın rəngarəngliyini diqqət öünüə gətirir. Burada janrin spesifikasından gələn düşünmə qabiliyyəti, metaforik xarakter, əlamətin müxtəlif şəkillərdə gizlədilməsi və informasiya verme elementlərinin özünəməxsus rəngarəngliyi səciyyəvilik qazanır. Bu özünəməxsusluq xüsusiyyətlərinə həssaslıq göstərən V.Xuluflu vurgulayır ki, “el ədəbiyyatının başqa növlərinə nisbətən tapmacaların özlərinin ayrıca bir xüsusiyyəti vardır. Bunun materialı daha real və daha təbiidir. Təbiətdə və həyatda nə görürlürsə, tapmaca da onun üzərindən qurulur. Bu kitabçıları başdan ayağa qədər oxuyan materialın hamısı əfsanə və mövhumat üzərində deyil, təbiət üzərində qurulduğunu göräcəkdir.

Tapmacalarda gözəl təşbihlər, təsvirlər və səlis cümlələr az deyildir. Dil etibarı ilə də tapmacalar çox sadə və ahənglidir. Ələlxüsus təbiət təsvirləri sadə və olduqca canlıdır”. Məzmun, dil, ifadə, forma kontekstində təhlil edən müəllif tapmaca örnəklərinin toplayıcısı kimi gərəkli işlərin əsasını qoyanlar arasında mühüm yer tutur. Ümumiyyətə, hər bir folklor örnəyi, eləcə də janr səviyyəsində özünü göstərən nümunələr xalqın yaddaşının, tarixinin, həyatının, düşüncəsinin bir hissəsi olaraq yaşarlıq qazanır. Burada digər diqqətçəkici tərəf təbiiliyi, bütünlükdə etnosun mənəvi dünyasını ifadə edə bilmək xüsusiyyətidir. Məhz bunun nəticəsidir ki, min illər boyu böyük kütlə ilə yol yoldaşlığı edən bu bədii nümunələr bir yaddaş, toplumu ifadə hadisəsi kimi yaşarlıq qazanmış, onunla birgə addımlamışdır. Buradakı düşünmə, dərkətmə, düşünməyə yönəldirmə, hazırlıq yanaşı, müxtəlif hadisə və düşüncə elementlərini, varlıqların keyfiyyət xüsusiyyətlərini özünə-

məxsus ifadə forması aparıcılıq təşkil edir. Janrin özü və cavabı arasındaki müvazilik tərəfmüqəbillərin düşünə bilmə imkanlarının ortaya çıxməsi üçün əsas olur. Məhz bütünlükdə bunların ayrı-ayrı folklorşunaslar və xalq ədəbiyyatı həvəskarları, ziyalılar tərəfindən bir yerə gətirilməsi, mətbuat səhifələrində işq üzü görməsi, kitablaşdırılması ən ümdə olan məsələlərdən idi ki, onu da folklorşunaslarımız toplayıb geniş ictimaiyyətə təqdim etmişlər. Bu gün də region folkloru timsalında görülən işlərdə digər janrlar kimi tapmacaların da toplanması, nəşri özünə yer alır.

“İlkin nəşrlər” sırasında yer alan kitablardan biri də V.Xuluflunun “El aşıqları” kitabıdır. Azərbaycanı öyrənmə cəmiyyəti tərəfindən 1927-ci ildə nəşr olunan bu toplu Folklor institutunun həyata keçirdiyi layihə əsasında təkrarən 2013-cü ildə yenidən işq üzü görmüşdür. Toplunun yeni nəşrinə ön söz yazan folklorşunas dos.R.Xəlilov və dos.A.-Xürrəmqızı vurgulayır ki, “Vəli Xuluf-lunun tərtib etdiyi “El aşıqları” toplusu Azərbaycan aşiq sənətinin tədqiqinin və tərtibinin ilkinqaynağı kimi çox dəyərlidir”. Şəmkirli Aşıq Hüseyin haqqında verilən informasiya, “Mollalar”, “Sənənə”, “Gözəlləmə” və s. şeirlər, “Reyhan” dastanı, “Bəyçoban və Aşıq Hüseyin” dastan-rəvayəti və s. burada özünün əksini tapmaqla məhdudlaşdır, həm də sonrakı dövr araşdırılmalara istiqamət verir.

Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında gərəkli rolü olan folklorşunaslardan biri də Bəhlul Behcətdir. Folklor İnstitutu “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından Bəhlul Behcətin “Sarı Aşığın bayatıları” (2006) kitabını da nəşr etmişdir. Təkrar qeyd edək ki, bu kitabların əldə edilməsi nəinki, geniş ictimaiyyət, hətta folklorşunaslar tərəfindən böyük müşkülə çevrilmişdir. Demək olar, yox olmaq, nadir nüsxələrin sıradan çıxmazı təhlükəsi ilə üz-üzə qalmışdı. Artıq böyük və savab işlərin sayəsində həmin kitablar yenidən elmi dövriyyəyə qaytarılmışdır. Çox xoş ki, bu savab və gərəkli iş bu gün də böyük cəfəkeşliklə davam etdirilir. Yeni nəşrə folklorşunas R.Xəlilov “Bəhlul Behcət və Sarı Aşığın bayatıları” adlı giriş sözü də yazmışdır. Mahiyyəti açmaq məqsədi daşıyan bu yazı B.Behcətin haqqında dolğun təsəvvür formalasdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Folklorşunas alimiz çox doğru olaraq yazır: “Azərbaycan folklorşunaslığı tarixində özünəməxsus yeri olan ziyanlılarımızdan biri də görkəmli din xadimi və folklorşunas Bəhlul Mustafa Əfəndi oğlu Əfəndiyevdir (Bəhlul Behcətdir). Keçən əsirin sovet-kommunist repressiya masının qurbanı olmuş ziyanlılarımızdan biri kimi Bəhlul Behcət özünün müxtəlif əsərləri və toplayıcılıq fəaliyyəti ilə folklorşunaslığımızın tarixinə daxil olmuş və burada dərin iz buraxmışdır”. Dogrudan da, kitabda verilən nəzəri məlumatlar və toplama materialları folklorşunas B.Behcətin zəngin zəkasını və onun apardığı böyük işlərin mahiyyətini aydınlaşdırmaq üçün təfərrüatlı bilgi verir. “Bayati şairi “Aşıq” kimdir” sualını qoymaqla apardığı araşdırma və gəldiyi qənaətlər, “xalq ədəbiyyatının ən dəyərli hissəsinə təşkil edən bayatılar” mülahizəsi və s. görkəmli folklorşunasın maraq dairəsinin genişliyini və probleme principial yanışmalarını diqqət öönüne getirir.

B.Behcətin “Sarı Aşığın bayatıları” üçün xarakterik xüsusiyyət folklorşunas alımın bayati nümunələrini verməklə yanaşı, onun arxasında duran hadisələri dövriyyəyə gətirməsi ilə bağlıdır. Bir

növ bu hal bayatının yaranması və yaddaşlarda təfərrüatlı iz qoymasını, spesifikasiyasını faktlaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. “Dağlar bayatısı”, “Avlalar-quşlar bayatısı”, “Çaylar bayatısı”, “Yerlər və şəhərlər bayatısı”, “Sevgi və gözəllik bayatısı” başlıqları altında verilən örnəklər izahları, arxasında dayanan hadisə baxımından folklorlarda təbiiliyin, meydana gəlmə spesifikasının ümumi mənzərəsində olanları faktlaşdırır.

“Dirinin gözü maza,
Qane ol gözüm, aza.
Qorxuram müjgan çalam,
Yüzündən gözüm aza.

Dırı dağı -Dağı Araz çayının sol kənarında Xudafərin körpüsü yanında kiçik bir dağdır. Məşhur dastan sahibi Aşıq Qurbani dəxi bu dağa mənsub olub “Dirili Qurbani” deməklə məşhurdur. Dirili bu dağın başında bir kənd imiş ki, indi xarabası məlumdur. Bu dağın başında bir “pir” vardır. Bu “pir”ə “Mazan nənə” deyirlər. Xalq bu dağ və pir haqqında da əfsanələr düzəltmişdir”. Bütün bunlar təfsilatı, toplum yaddaşında olanların kitablaşdırılmasını, qorunub gələcək nəslə çatdırılmasını bir məqsəd olaraq diqqət öününe gətirir.

İlkin nəşrlər seriyasından Folklor İnstitutunun çap etdiridiyi kitablar sırasında H.Əlizadənin “Azərbaycan el ədəbiyyatı” (2013) da mühüm əhəmiyyət daşıyır. Azərbaycan folklorşunaslığı tarixində əvəzsiz işlər görmüş H.Əlizadə zəhmet-keşliyi, xalqın folklor mədəniyyətini bütün olanları ilə kitablaşdırmaq istəyində görünən cəfəkeş, həm də bu işləri ilə nümunə ola biləcək simadır. Azərbaycanı Tədqiq və Tətəbbü Cəmiyyətinin xətti ilə nəşr olunan (1929) “Azərbaycan el ədəbiyyatı (nağıllar)” faktura zənginliyi ilə sonrakı toplamalar üçün əsas olmuşdur. Yeni nəşrə folklorşunas İ.Abbaslı “Nəcib məqsəd, gözəl nəticə”dən doğan “Qu quşunun son nəgməsi”, yaxud Hümmət Əlizadəni anarkən” başlıqlı yazı H.Əlizadənin həyatını və folklorşunaslığı fealiyyətinin əhatə dairəsini səciyyələndirmək baxımından örnəkdir. Giriş məqaləsinə “P.S.” yazmış f.ü.f.d.S.Abbaslı vurgulayır ki, “həqiqətən de Hümmət Əlizadənin folklorşunaslığı fealiyyəti elə həmin nəcib məqsəd, gözəl nəticədən qaynaqlanan qu quşunun sanki son nəğməsinə bənzəyir.

Fikrimizcə, klassik ırsın, şifahi söz sənətinin toplanması, nəşri və araşdırılmasında böyük əmək sərf etmiş Hümmət Əlizadənin Azərbaycanı Tədqiq və Tətəbbü Cəmiyyətinin xətti ilə nəşr etdiridiyi toplunun bu yenidən nəşr sayı yox dərəcəsində olan toplunu itibatlı təhlükəsindən xilas edərək klassik nağıl və dastanlarımızı folklor dövriyyəsinə daxil etmək imkanı yaradacaqdır”.

“Şahzadə İbrahim”, “Tahir Mirzənin nağılı”, “Şahzadə Qasımın nağılı”, “Şahzadə Bəhrəmin nağılı”, “Məlik Məhəmmədin nağılı”, “Moğum şahın nağılı”, “Nardan xatın”, “Nəcəfin nağılı”, “Kötükçü Abbas”, “Allahverdi çovanın nağılı” və s. bütün məzmunu, ortaya qoyduğu təfsilatla xalqın mənəvi zənginliyini, folklor yaddaşının möhtəşəmliyini əhatələyir. Bu zənginliyin toplanması, gələcək nəsillərə kitablaşaraq çatdırılması zamanından, məkanından asılı olmayaq, ən ümdə vəzifə kimi elmi ictimaiyyətin qarşısında durur.

On doqquzuncu yüzillikdən üzü bəri görülen işlər (toplama və tərtiblər, nəşrlər, araşdırırmalar) bunun əvəzsiz nümunəsi kimi topluma sahib durmaq missiyasını faktlaşdırır. Folklor institutu isə bu sırada çağdaş mərhələdə bütün ağırlığı öz üzərinə götürməklə nümunəyə çevrilir və gediləcək yolu perspektivləri haqqında dolğun təsəvvür formalasdır.